



Cümhuriyyət ordusunun haqqında şərqlər qoşulan generalı

Teymur bəy Novruzovun ordu quruculuğunda müstəsna xidmətləri olub

Iyünün 26-da Azərbaycan Milli Ordusunun yaradılmasının 103 ilə tamam olur. Bu münasibətlə milli ordu quruculuğu tariximizə nəzər salaraq, bu yolda böyük zəhməti və xidmətləri olmuş şəxsləri və hərbçiləri böyük hörmət və ehtiramla yad edərək arxiv sənədləri və materialları əsasında hazırladığım bu məqaləni hörmətlə oxucularımızın diqqətinə çatdırıram.

1917-ci ilin sonlarında Almaniya ilə Rusiya arasında hərbi əməliyyatların davandırılması haqqında saziş imzalandıqdan sonra Qafqaz cəbhəsində - Ərzincanda Zaqafqaziya Komissarlığı ilə Türkiye arasında 14 maddədən ibaret barışq saziş imzalandı. Ərzincan barışığının şartlarına əsasən, Qafqaz cəbhəsindəki rus qoşunları geri çekilməye başlandı. Geri çəkilən orduda bolşevik təhlükənin güclənməsinin təhlükə yaradacağından ehtiyatlanan Zaqafqaziya Komissarlığı 1917-ci il dekabrın 19-da Qafqazda rus ordusunun buraxılması haqqında əmr verib. Həmin əmrə əsasən, Qafqazdakı hərbi hissələr yalnız milli korpuslar halında saxlanılıb bilərdi. Beləliklə, Rus Qafqaz Ordusu ləğv edildikdən sonra ayrı-ayrılıqla gürçü, erməni, Azərbaycan və rus milli korpuslarının yaradılmasına qərar verildi. Milli korpusların tacili surətdə yaradılması Qafqaz cəbhəsindən geri çəkilən rus əsgərlərinin yerli əhaliyə qarşı tövətdikləri terror və soyğunluqların karşısının alınmasına hesablanmışdı.

Gürçü və erməni milli korpuslarının yaradılması Azərbaycan milli korpusunun yaradılması işi ilə müqayisədə daha asan yerine yetirildi. Çünki hələ xeyli əvvəl müxtəlif bəhanələrlə gürçü və ermənilər öz hərbi hissələrinin yaradılmasına icaza verilmişdi. Bundan əlavə, ərizənin yeritdiyi mürtəcə və milli ayrı-seçkililik siyasetinin nəticəsi olaraq gürçü və ermənilər müsəlman azərbaycanlılarından fərqli olaraq əsgərlilikdən azad edilməmiş və onlar nizami rus ordu sıralarında xidmətə çağırılmışlardı. Onların hərbi xidmət görmüş zabitlərdən ibaret nizami hərbi hissələri var idi. Məsələn, Bakı Sovetinin hərbi qüvvələrinin əsasını erməni hərbi hissələri təşkil edirdi. Beləliklə, gürçü və ermənilər hər növ silahlara malik hərbi hissələrə yiyələndiyi halda, Azərbaycan milli korpusunun yaradılması prosesi yenice başlaştı və olduqca ağır şəraitdə aparıldı.

Azərbaycan türkləri yalnız cahan müharibəsi zamanı könüllü olaraq azərbaycanlılarından təşkil olunmuş bir süvari alayına malik idilər. Azərbaycan korpusunu yalnız 1918-ci il aprelinə sonlarında general-leytenant Əliağa Şıxlinskinin rəhbərliyi altında yaratmaq mümkün oldu. Milli Ordunun yaradılışı tarixində xidməti olmuş azə-

baycanlı hərbi sərkərdələrdən biri də general-major Teymur bəy Novruzov idi. Teymur bəy peşəkar hərbçi, rus ordusunun generalı Mirzə Hacı bəy Novruzovun ailəsində dünyaya gəlmışdı. Atası Mirzə Hacı bəy Novruzov zadəgan nəslində olduğuna görə Peterburqdakı Paj hərbi korpusunda təhsil almışdı və sonrakı illərdə rus ordusunda göstərdiyi igidliklərə görə ayrı-ayrı vaxtlarda müxtəlif ordenlərlə və döş nişanları ilə təltif edilib. Mirzə Hacı bəy Novruzov 1896-ci il mayın 14-de qüsursuz xidmətine görə general-leytenant rütbəsinə layiq görülüb və həmin ildə de istefaya çıxıb. Teymur bəy 1880-ci il aprelin 20-də Yelizavetpol qəzasının Qovlar kəndində peşəkar hərbçi ailəsində anadan olub. İbtidai təhsilini Tiflis kadet korpusunda alıb. O, 1898-ci ildə Yelisavetqrad süvari yunkər məktəbinə daxil olaraq, zabit məktəbin müvəffeqiyətlə bitirib. T.Novruzov

boyu hücum hazırlaşması haqqında Qarabağın qubernatoru və dəstə rəisi general T.Novruzov 23 mart 1920-ci il tarixdə Şuşadan Nəsib bəy Yusifbəyov teleqram göndərmişdir. Həmin teleqramda Zəngəzur rəisindən qəbul edilmiş teleqramın aşağıdakı məhiyyəti olduğu kimi çatdırılır: "Bütün cəbhə boyu ermənilər kəşfiyyat aparırlar. Dürüst məlumatlara görə, bütün cəbhə boyu hücum hazırlaşır. Onların əsas məqsədləri Qarabağla birləşməkdir.

Həmin teleqramda, həmçinin general Şıxlinski tərəfindən vəd edilmiş dağ batareyasının piyada polkunun göndərilməsi xahiş edilirdi.

Azərbaycan Ordusunda süvari hissələrinin yaradılması, komplektləşdirilməsi və döyük hazırlığının yüksəldilməsi sahəsində də T.Novruzovun böyük xidmətləri olub. O, süvari diviziyanının komandiri kimi süvari polkları formallaşmasında fəal iştirak



1900-cü ildə rus ordusunda xüsusi atlı qoşun hissələrindən biri sayılan draqun polkuna yunker qismində daxil olub. 1901-ci ildə Teymur bəyə çar süvari qoşununun birinci zabit rütbəsi sayılan kornet rütbəsi verilir. O, 1905-ci ildən etibarən poruçık, 1909-cu ildən şabs-rotmistr, 1913-cü ildən isə rotmistr hərbi zabit rütbəsinə yiyələnib. Teymur bəy Novruzov I Dünya müharibəsinə Nijeqorodskoy 17-ci Əlahəzərət draqun polkunun 4-cü eskadronunun komandırı vəzifəsində qarşılıyab. Yeri gəlmışken, bu polk Qafqaz süvari diviziyasına daxil idi və rus ordusunun ən etibarlı polklardan biri sayılırdı. I Cahan müharibəsi illərində həmin polk bir sıra hückmələr yerinə yetirərək, Cənubi-Qərb cəbhəsinin əməliyyatlarında xaxından iştirak etmişdi.

T.Novruzov rus ordusunda göstərdiyi igidliklərə görə ayrı-ayrı vaxtlarda müxtəlif ordenlərlə, o cümlədən 1909-cu ildə 3-cü dərəcəli "Müqəddəs Stanislav", 1913-cü ildə 3-cü dərəcəli "Müqəddəs Anna", 2 noyabr 1914-cü ildə 3-cü dərəcəli "Müqəddəs Anna", 24 noyabr 1914-cü ildə 4-cü dərəcəli "Müqəddəs Vladimir" ordenləri, "Georgi xaçı", onların lentləri və qılıncla təltif edilmişdi.

Azərbaycan Xalq Cumhuriyyəti elan olunduqdan sonra Teymur bəy republikamızın ərazi bütövlüyünün qorunub saxlanılmasında yaxındınlığından iştirak edib. Azərbaycan Xalq Cumhuriyyəti hökumətinin 2 avqust 1919-cu il tarixli qərarı ilə I süvari Tatar polkunun komandırı polkovnik T.Novruzova xidmətdə fərqləndiyinə görə general-major rütbəsi verilib. Bir qədər sonra isə Azərbaycan Ordusunda Süvari Diviziyanının komandırı təyin edilib. Hərbi Nazirliyin 09 noyabr 1919-cu il tarixli əmrinə uyğun olaraq T.Novruzovun rəhbərlik etdiyi Atlı Diviziya Gəncədə yerləşdirilmişdi. Atlı Diviziyanın rəisi kəməkçisi general-major David bəy Yadigarov isə Xankəndində məskunlaşmışdı.

Zəngəzurda ermənilərin bütün cəbhə

edib. Azərbaycan ordusuna verilmiş bütün döyük tapşırıqlarının yerinə yetirilməsində süvari diviziyanının hissə və bölmələri yaxından iştirak edib, Azərbaycanın müstəqilliyi uğrunda inamlı vuruşub. Süvari diviziyanın 1920-ci ilin martında Qarabağda (Şuşada) yerləşən alayı daşnaklara və daxili düşmənlərə qarşı döyük əməliyyatlarında fəal iştirak etmişdi. T.Novruzov Azərbaycan Xalq Cumhuriyyəti ordusunun, hələ sağlığında haqqında şərqlər qoşulmuş aszaylı hərbçilərindən. O, sovet işğalçılarına qarşı Gəncə üsyəninin (1920) da təşkilatçılarından və fəal iştirakçılarından biri olub. 11-ci Qırmızı ordu çox böyük qüvvə üstünlüyü hesabına bu üşyani yatrıdan sonra T.Novruzov mühacirət etmək məcburiyyətində qalıb. O, Gürcüstan'dan keçərək Almaniyaya, oradan da Fransaya mühacirət edib.

T.Novruzov bir sıra hərbi təşkilatların da sıralarında olub, 1938-ci ildə Parisdə keçirilmiş Rus Hərbi Əlliillər İttifaqı Qurultayıının iştirakçısı kimi idarə Heyetine seçilib.

General-major T.Novruzov 1961-ci il yanvarın 23-də Fransanın Nitsa şəhərindən 30 km aralıda yerləşən Mentonda vəfat edib və şəhərin Kokad qəbiristanlığında dəfn edilib.

44 günlük Vətən Müharibəsi bir daha təsdiq etdi ki, Azərbaycan hərbçiləri Vətəni uğrunda igidliklə döyüşüş, qalib gelməyə və bu yolda canlarından keçməyə hazırırlar.



Rafiq Səfərov
Azərbaycan
Respublikası
Milli Arxiv İdarəesinin
Sənədlərin nəşri və
istifadəsi şöbəsinin
baş məsləhətçisi